

DEKONSTRUKSİYA – FON BİLİKLƏRİNİN REALLAŞMASININ ƏN MÜRƏKKƏB ÜSSÜLLƏRİNDƏN BİRİ KİMİ

Giriş. Təqdim olunan məqalə çərçivəsində fon biliklərinin verballaşma formatlarından biri kimi dekonstruksiya araşdırılır. Məlum olur ki, bir çox hallarda bu mətn permutasiyası vasitəsilə istifadə edən yazarlar məhz, öz oxucu auditoriyasının müəyyən istiqamətdəki fon biliklərinin mövcudluğuna əsaslanırlar. Əks halda yazar – mətn – oxucu ünsiyyəti formatında semiozisin reallaşmasının mümkünşünləri olardır. Məqalə çərçivəsində Britaniya yazarı, detektiv kralıçası Aqata Kristinin "Heraklin qəhrəmanlıqları" əsərində, habelə Azərbaycan yazarı Kamal Abdullanın "Yarmıqçı olyazma" romanında istifadənə bülətlər aparırlar. Məlum olur ki, birinci halda müəllif (A.Kristi) yunan mifologiyasına müraciət editiyi halda, ikinci halda müəllif (K.Abdulla) milli folklor irlərinə istinad etmişdir.

Əsas hissə. İlk olaraq, onu qeyd edək ki, dekonstruksiya anlayışı daha çox adəbiyyat və fəlsəfə ilə əlaqələndirilsə də, müasir tədqiqatlar onun dilçilikdən də six bağlı olduğunu ortaya çıxıra. Hətta töhfəlilər J.Derridanın özündən dekonstruksiya nəzəriyyəsinin əsasında gorılım prosesində bir sira dilçilərin, o cümlədən, F. de Sössürün təsir dairəsində olduğunu öna stürmüslər [14]. Böyüdə diskursda fon biliklərinin reallaşma mexanizmləri sırasında dekonstruksiya texnikasının xüsusi rol oynaması faktı bir sira tədqiqatlarında etraf edilmişdir [13, s.321–325]; [20, s.153–161]. Məlumdur ki, dekonstruksiya istiləti M.Haydeger tərəfindən təklif edilmişdir, elmi terminolojiya dövriyəsinə isə J.Lakan tərəfindən gətirilmişdir, onun elmi əsaslandırılmış poststrukturalizm on görkəmlə nümayəndələrindən sayılan J.Derrida diləşəmin möhsuludur [15]. Bütün dünyadan mətnlərdən ibarət olduğunu və mətn tərcidilik prosesinin nəhayətsiz olduğunu öna sərən J.Derridaya görə, mətn hər hansı bir fenomenin reprezentasiyası kimi, digər reprezentasiyalar sisteminə müraciəti, referensiyani şərtləndirir və nəticədə interpretasiyalar, fərqli yozumlar, reprezentasiyalar sisteminin külliyyatı ortaya çıxır [16,s.313–316].

Dekonstruksiya nəzəriyyəsinə görə yen anamlar mətnin yazılış prosesində deyil, məhz, onun oxunuşunda, yəni bilsətə hər bir oxucunun fərdi interpretasiyası şəraitində mümkün olur [18]. Bu zaman isə "faaliyyət dairəsinə" fon bilikləri qoşular: istanılan mətn interpretasiyasında fon bilikləri və şəxsi təcrübə (digər adı ilə individual-qazanılmış fon bilikləri) həlliçərələr oynayır (mətnin interpretasiyası prosesinin fon bilikləri ilə şərtlənməsi məqalə ilə bağlı daha ətraflı): [11, s.102–107]).

Ənənəvi metafizika nöqtəyi nəzərində mətn müəllifi, metaforik anlamda, Tanrıya bərabər tutulur və o (müəllif) yaratdığı mətni oxuculara (interpretatorlara) təqdim etməkla "əsl olanı" "öz qullarına ...istifadəyə təqdim etməsi olur" (metaforalar J.Derrida maxsusdur – S.M.). Bu, ondan qaynaqlanır ki, J.Derridaya görə, mətnlər yetərinə radikal differensiallaşmalar üçün, mənə fərqləndirmələrin ortaya çıxardığı sonuz tərcidilik prosesi üçün daim açıqdırlar. J. Derrida bunu, məhz, interpretasiya gerçəkliliyinin daima var olması faktı ilə əlaqələndirir [12, c.257–258]. Interpretasiyanın isə bilsəti fon biliklərinin təsir dairəsində gerçəkləşməsi isə, artıq qeyd edildiyi kimi, inkarolunmaz reallıqdır (mənənin re-verballaşmasının fon biliklərindən asılılığı ilə bağlı daha ətraflı bax: [19, c.670–675]).

Bütün bunlar isə, P.D. İlvəlevanın da vurğuladığı kimi, mətnlər bağlı müəyyən "həlliçələr" çətinliklərin, başqa sözlu desək, mənətiqə dalanların, mənətiqə çıxmazlarının yaranmasına yol açır. Belə ki, ilkin olaraq, mətnin bir anlam yüksəldəniləyi halda, "nəticədə" – mətnədə və ona qazandırılan anlamda fərqli ideya ilə qarşlaşmaq mümkün olur. [17, c.4–6]. Məhz, bu "çıxmazlar" J.Derridanın kifayət qədər ifrat mövqeyinə səslendirilməsinə təşviq edir: poststrukturalist filosof, ümumiyyətə, həc bi mətnin daimi anlamının, ideyəsinin olmadığını iddia edir.

Dekonstruksiya nəzəriyyəsi poststrukturalistlər tərəfində irəli sürüləsə də və hal-hazırda postmodem təhkiyinin əsas ifadə apareatı sırasında işləklilik nümayis etdirməkdə olsə də, təbii ki, bu heç də o anlama gəlmir ki, daha öncələr bu əsuldan böyük mətn tərcidi vasitə kimi yararlanılmışdır. Belə ki, məlum olduğu kimi, A.Kristi öz yaradıcılığında folklor irlərindən, mifologiyadan hazır mətnlərin dekonstruksiya formatı yeni interpretasiyasının təklif etməkla öz oxucusunun fon bilikarını, mədəni kodlarını aktuallaşdırmağa müvəffəq olmuşdur. Onun belə formatlı yaradıcılıq nümunələri sırasında "Heraklin qəhrəmanlıqları" adlı novellara məcmuasına daxil olan əsərlərini qeyd etmək olar. "Heraklin qəhrəmanlıqları" adlı əsərində adından da göründüyü kimi, yunan mifologiyasındaki Herakl haqqındaki əfsanəyə alolyuza əsasında meydana gəlməklə kifayətənən yox, 12 qəhrəmanlıqla bağlı stüjet elementinin XX əsr reallığında detektiv əsərin reallığı müstəvisində təkrarın aktuallaşdırılmışdır.

A.Kristi novellalar toplusunun adında fon biliyinə xitala kifayətlənməyərək, oxucusunu yönəldirmək və yunan mifologiyasındaki Heraklin, məhz hənsi qəhrəmanlığı ilə bağlı əsərin dekonstruksiyasına yer verdiyinə "eyham" vurmaq (oxu: alolyuza) məqsədilə ayrı-ayrı novella başlıqlarında da ya tam iştirab yər vermiş, ya da dekonstruksiya mahiyyəti mətn permutasiyalarına yol vermişdir. Məsələn, Heraklin IX qəhrəmanlı "Ippolitanın kamarı" adlandığı kimi, eyni də A.Kristinin əsərinin IX novelləsi da "Ippolitanın kamarı" adlanırdı və sonucu da stüjet paralelliklərinə yer verilmişdir (bax: müqayisə üçün bax: [3] ; [10]).

Bənzər dekonstruksiya elementlərinin K.Abdullanın postmodern romanı "Yarmıqçı olyazmalar"ın timsalında izləyo bilarık. Təqnidçilər tərəfindən parlaq dekonstruaktiv ömrəyi [7] ; [8] ; [9] sayılan bu əsər Azərbaycan dil kimliyi daşıyıcıları üçün ən vacib presedent mətnlərdən sayılan "Kitabi-Dədə Qorqud" dastanlarının mətnlərinin dekonstruksiyası əsasında qələmə alınmışdır. Müəllif milli mədəni kodlarını xıtbat etməkla oxucusunun fon biliyini

⁴¹ ADU-nun ayarı doktorantı, musavi.samira@mail.ru

aktuallaşdırın və bu zaman president onimlərdən, arxaiklaşmış leksikadan istifadə etməkə yanaşı müəyyən süjet paralelliyinə yol verir və alternativ mətn variantını əsərə götürməklə mətn interpretasiyasının fərdi variantını təskil edir. Yazar bozı oxucularının mütləq fon biliyindən məhrum ola biləcəyi ehtimal edərək özü bu möqəm haqqında romanının önsözlərin birində məlumat verir: "Yağın, dark etdiniz ki, man qədim Azərbaycan dastanı "Kitabi-Dədə Qorqud" [1]. Müqayisə üçün qeyd edək ki, A.Kristi də novellalar məcmusunun giriş hissəsində əsas perosnajı Erkül Puaronun "dili ilə" cinayət hadisələrinin gedidişini ciddi töhfə edildiyini və bilvəsət yunan mifologiyasındaki 12 qohrəmanlığın stüjet xəttində uyğun "seçildiyin" etiraf etmişdir [3].

K. Abdullanın "Yanımcı alyazmalar" arasında müəllif intensivəsi açıqlayan implisit informasiya bilavasitə fon biliklərinə malik olan auditoriya üçün "hesablanaraq" şəhərə alınmışdır. Milli mədəniyyətə dair fon biliyinə malik olmayan oxucu, o cümlədən xarici oxucu (əsərin çox sayıda tərcüməsinin mövcudluğundan çıxış etsək) həmin dərinliyinə baxın implikatüradakı mesajı deşifro etməyə qadir olmayıcaqdır. Yəni, onun üçün bu bəddi mətn maraqlı kolliziyaları ilə cəlbəcili olan gözəl sonat əsəri təsəssürü başlılaşsa da, müəllif - oxucu - mətn labirintlərinin dolanbaclarında gizlədilmiş informasiya tam manası ilə açıqlanmayaçdır. Daha daqiq dessək, bunun üçün əlavə şərh və izahat tələb olunur ki, yalnız bu halda fon biliklərinin ektropolyasiyası implikatüranın deşifrası gerçəkşəb bilər. Həmin ilmə-ilmə "təkilmis", daha daqiq dessək, müəsir mətnin arxaklärıdır, "köhnələndirmə" effekti qazandırmığı hədəfəyənə fonetik, morfoloji, sintaktik, leksik və frazeoloji elementlərdən bəzilərinə nəzər salaq.

Xatun, xatundur ər yigidin işına qarışmaç [4, s.42]. Göründüyü kimi, burada müasir Azərbaycan dilində igid variantunda işlek olan leksik vahidin arxaik variantına – yə samit səsin protezalı istifadəsinin yer aldığı varianta müräciət edilir. Müqayisə üçün qeyd edək ki, "Kitabi-Dədə Qorqud" dəstənlərinin orijinal mətnində igid sözünün məhz yigid variantından istifadə edilir: *Sağdır-əsəndir yigidilərin qurdurmadım* [4, s.106]; *Ala gözü ül yüz yigidin mana vergil...* [4, s.107]. O da maraqlıdır ki, "Kitabi-Dədə Qorqud" dəstənlərinin dilində yə səsinin anlaüt mövqeyinə artımı ilə sıciyyəvi olan leksik variantlara geniş şəkildə təsadüf edilir. Nümunələrdə *yüz* (> *iz*), *yuca* (> *aca*) sözlərin işlənmə faktına diqqət edək: *Alca qanın yer yüzinə dökün* [4, s.106] ; *Qarşu yatan dağın yaqlımış idi yucaldı, axar!* [4, s.111].

Xatrladıq ki, proteza adı altında fərqləndirilən bu fonetik hadisə zamanı sözün əvvəlindəki sait səsin əvvəlinə samit səs artırılma bilir [6,s.117-122]. Onu da qeyd edək ki, söz əvvəlində yə səsinin artımının müasir Azərbaycan dialektləri üçün hələ də aktual olmaqdə davam etdiyini vurgulayan dilçilər bu fonetik hadisənin hələ XI əsrə mövcud olan alyazmalarda öz təsdiqini tapdıqları, "Kitabi-Dədə Qorqud" dəstənlərinin yazısı alındığı dövrən etibarən XVIII əsr adbbi dilimiz üçün çox yüksək işlənmə tezliyi nümayiş etdirildiyini bildirmişlər [5, s .87]. Başqa stüzlə dessək, K.Abdulla öz müasir bəddi mətnin "köhnələndirilməsi" üçün bu fonetik hadisəyə müräciət etməsi heç də təsəddüfi sayila bilməz.

Nəticə. Yekun olaraq bildirmək istərdik ki, bəddi diskursda fon biliklərinin an maraqlı, maraqlı olduğu qədər də qolpiz reallaşma formatı kimi dekonstruksiyanı qeyd etmək olar. Fon biliklərinin ortaqlığının olmaması şəraitində və ya on azından, kənar mədəniyyət dəspüşcisi kimi sonradan mənimmsizlənən fon biliklərinin qeyri-mövcudluğunu şəraitində dekonstruksiya formatından reallaşmış mətnin implisit mənasının tam və dolğun anlaşılması mümkün künsəzdür.

İstifadə edilmiş adəbiyyat

1. Abdulla K. Yanımcı alyazma. Yenidən işlənmiş ikinci nömrə. - Bakı: Mütəcem, 2012. - 288 s.
2. Christie A. The Labours of Hercules <https://ia02080s.us.archive.org/2/items/ac260220/The%20!labours%20%20%20Hercules%20%28Poirt%20stories%29.pdf>
3. Christie A. The Labours of Hercules <https://ia02080s.us.archive.org/2/items/ac260220/The%20!labours%20%20%20%20Hercules%20%28Poirt%20stories%29.pdf>
4. Kitabi - Deda Qorqud (tarix, transkripsiya, sadələşmiş mətn variantı və müqaddiməs). (Ələzadə və F.Zeynalov) Bakı: Yazaç, 1988
5. Məmmədi, M. Ə. Azərbaycan dialektologiyası. Bakı, "Zərdab Nəşr" MMC, 2019, 352 s.
6. Musayeva T. Azərbaycan dilindəfonoloji soviyyəti arşutlu proses / Filologiya məsələləri, № 4 2019, s.117-122. [http://anjal.az/2019/04/60/meseleler.pdf](http://anjal.az/2019/04/60/meseleler/2019/04/60/meseleler.pdf)
7. Nargiz Kamal Abdullə: Postmodernizmən milli əzizlənməsəsəsi I yazi <http://www.anjal.az/down/meselele/edebiyat/2019/yil/666-407.htm>
8. Nargiz Kamal Abdullə: Postmodernizmən milli əzizlənməsəsəsi II yazi <https://edebiyatposteri.az/news/diger/4732-kamal-abdulla-postmodernizm-milli-ozanemessesiaga>
9. Statkiyevic M. Kamal Abdullanın "Yanımcı alyazmalar"ından yanımcı alyazmaya doğru: yazi epoza qarşı // 52-ci qazet, 30 sentyabr, 2012, <https://52c.az/news/753-kamal-abdullanin-yanicici-alyazmasindan-yanicici-alyazmaya-dogr-u-qazi-epoza-qarsi>
10. The Labors of Hercules <http://www.perseus.tufts.edu/Herakles/labors.html>
11. Boitsov, J.B., Gor'kova, K.A., Ščepetova, N.H. Фоновые знания и проблемы обучения интерпретации текста // Мозг: классичные – модерни – постмодерни. 1995, Вып. 1–2. С. 102–107 <http://liber.ucoz.ru/s8080/bitstream/123456789/17154/1/102-106.pdf>
12. Владислав А.В. Этика деконструкции: особая стратегия интерпретации // Научные ведомости. Серия Философия. Социология. Право. 2011. № 20 (115). Выпуск 18, с. 254-258. <https://core.ac.uk/download/pdf/151225338.pdf>
13. Горская А. А., Маринина Г. И. Пространственно-структурированная модель в анализе комического: когнитивно-дискурсивный аспект // Филологические науки. Вопросы теории и практики, 2018, №11(89), с. 321-325. <https://cyberleninka.ru/article/n/prostranstvenno-strukturirovannaya-model-v-analize-komicheskogo-kognitivno-diskursivnyy-aspekt>
14. Dekonstruktivizm <https://limgow.ru/wiki/Dekonstruktivizm>
15. Dekonstruktivizm / Философия: Энциклопедический словарь. — М.: Гардарики. Под редакцией А.А. Ильин. 2004. <https://dc.academica.ru/dic/ru/philosophy/308%D0%94%D0%95%D0%9A%D0%9E%D0%9D%D0%A1%D0%A2%D0%A0%D0%A3%D0%9A%D0%A6%D0%98%D0%AF>
16. Дериддэ Ж. О грамматологии. М., 2000.Лер. франц., ист.լուգ. ет. и комм. Н.С. Автономовой. М: Ad Marginem, 2000. - 512 с.
17. Ильин, Г. Д. Деконструктивизм как часть семантического поля литературоведения / П.Д. Ильин. — Текст : непосредственный // Филология и лингвистика в современном обществе : материалы IX Междунар. науч. конф. (г. Москва, май 2012 г.). — Москва : Высшая полиграфическая компания, 2012. — С. 4-6. — URL: <https://moluch.ru/comphil/archive/27/2349/>
18. Карапы Л.Ч. Что такое деконструкция и почему вне текста нет ничего <https://theoryandpractice.ru/posts/19341-chto-takoe-dekonstruktiviya-i-pochemu-vne-teksta-net-nichego>

19. Киселева Л.А. Сергеева Л.А. Интерпретация образа в процессе ревербализации смысла // Вестник Башкирского университета, 2020, Т.25, №3, с.670-675 <https://cyberleninka.ru/article/n/interpretatsiya-obrazov-v-prosesse-reverbalizatsii-smysla>
20. Кузнецова А.В. Эстетическая концепция постмодерна: жанр как игра // Актуальные проблемы филологии и педагогической лингвистики. 2020. № 3. С. 153-161. https://www.elibrary.ru/download/elibrary_43995737_80132772.pdf

Açar sözlər: fon bilişləri, mətn permutasiyası, dekonstruksiya, bədii diskurs, Agata Kristi, kamal Abdulla

Ключевые слова: фоновые знания, перестановка текста, деконструкция, художественный дискурс, Агата Кристи, Камаль Абдулла

Key words: background knowledge, text rearrangement, deconstruction, literary discourse, Agatha Christie, Kamal Abdullah

Деконструкция - как один из наиболее сложных методов реализации фоновых знаний

Резюме

В статье рассматривается деконструкция как один из форматов вербализации фоновых знаний. Выясняется то, что, во многих случаях авторы, использующие этот инструмент пермутации текста, исходят из наличия фоновых знаний своей читательской аудитории в определенном направлении. В противном случае реализация семиозиса в формате общения писатель-читатель текста была бы невозможна. В рамках статьи автор анализирует со ссылкой на произведение британской писательницы, королевы детективов Агаты Кристи «Подвиги Геркулеса», а также роман азербайджанского писателя Камала Абдуллы «Неоконченная рукопись». Выясняется, что в первом случае автор обратился к греческой мифологии, а во втором – к национальному фольклорному наследиюнаследию.

Deconstruction is one of the most complex methods of implementing background knowledge

Summary

The article examines deconstruction as one of the formats for verbalizing background knowledge. It turns out that, in many cases, authors using this text permutation tool assume that their readership has background knowledge in a certain direction. Otherwise, the implementation of semiosis in the format of communication between a writer and a reader of a text would be impossible. As part of the article, the author analyzes with reference to the work of the British writer, queen of detective stories Agatha Christie, "The Labors of Hercules," as well as the novel "The Unfinished Manuscript" by the Azerbaijani writer Kamal Abdullah. It turns out that in the first case the author turned to Greek mythology, and in the second - to the national folklore heritage.

Rayçı: filoL.e.d, Çingiz Məmməd oğlu Qaraşarlı